




Nizami Tağısoy

filologiya elmləri doktoru, professor

44 günlük zəfər triumfu və 44 rəqəminin simvolikasi

Nədənsə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi triumfal qələbə ilə bağlı düşündükdə beynimizdə 44 rəqəminin simvolik mahiyyətini incələməyə meyillənirik. Əlbəttə, bəri başdan deyək ki, bütün rəqəmlər özünəməxsus enerjiyə malik olmaqla, həm də daxilində gizli mənə və mahiyyət daşımaqdadır.



Folklorda, numerologiyada 44 rəqəmini bir qədər sadələşdirsək (4+4) nəticədə səkkiz alırıq ki, bu da rəhbərin yüksək idarəçilik qabiliyyətinin, təşkilatçılıq istedadının və hüdudsuz ambisiyalarının olduğunu göstərəcəkdir. 8 rəqəmi həm də özünü realizə etməyə istiqamətlənmə mənasını verməkdədir.

Digər tərəfdən 44 rəqəmindəki dördlərdən hər birini də incələməyə ehtiyac duyulur. Numerologiyada bu, həm də insan taleyinə çevirilir. Belə olduqda, bu rəqəmlərin simvolikasi 44 günlük zəfər qalibiyyətimizin başlıca tərəflərini açmağa yönüldüyünü sübut edir [4]. Bu simvolikalar müstəvisində həm də Azərbaycan xalqının müdrikliyinə, qəhrəmanlığına, Milli Ordumuzun çevikliyinə, xalqımızın igid oğullarının şücaətinə söykənmiş Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin çeşidli tərəfləri əks olunmaqdadır.

İlham Əliyev ölkə başçısı və Ali Baş Komandan kimi illərdir Vətənimizin bir hissəsini işğal etmiş erməni separatçıların və terrorçularının Qarabağda törətdiyi vəhşilikləri də yaxşı bilirdi. Çoxlu sayda görüşlərin, çıxışların, vədlərin, məkirli və səmərəsiz danışıqların, Minsk qrupundakı ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin nəinki Qarabağ məsələsini həll etməyə, əksinə daim vəziyyəti gərginləşdirməyə çalışdıqlarının da şahidi idi. İlham Əliyev Azərbaycan Prezidenti olaraq uzun müddət bu mənfurların törətdiklərini bilsə də, təmkinlilik nümayiş etdirir, Azərbaycanın qüdrətli dövlət kimi formalaşmasına səy göstərir, Vətənin hərbi potensialının güclənməsinə çalışır, müəlləh ordu quruculuğunun həyata keçirilməsi yolunda əzmlə mübarizə aparırdı.



Qarabağ Azərbaycandır!

İlham Əliyev bu proseslər üzərində müşahidələr apararkən müvafiq nəticələrə gəlir və çevik qərarlar qəbul etməyi vacib hesab edirdi. Bu baxımdan 44 rəqəminin simvolikası Dövlət başçısının bütün fəaliyyəti, qəbul etdiyi qərarlarla uzlaşır, üst-üstə düşürdü. 44 rəqəmi numerologiyada öz kamil və bütöv sistemi ilə təsir bağışlamaqla Dövlətimizin və Ordumuzun igid döyüşçülərinin uğurları ilə də uyğunluq təşkil etməkdədir. Dövlətimizin və xalqımızın yenilməzliyi, əsgərlərimizin igidliyi düşmənlərimizi, bütün ermənipərəst qüvvələri narahat edir, dinciliyini əlindən alırdı.

44 – dahilərin rəqəmidir. Bu dahiliyi Azərbaycanın müdrik Prezidenti Ermənistan – Azərbaycan müharibəsində nəyə qadir olduğu ilə bütün dünyaya sübut etdi. 44 rəqəmi elə bir möhtəşəm rəqəmdir ki, xalqımız, ordumuz və Prezidentimiz 30 ildən üzü bəri gözlədiyimiz sədan 44 gündə xülyadan həqiqətə, reallığa çevirdi.

Numerologiyada 44 rəqəmindən bəhs edildikdə hansısa vacib məlumatın verilə biləcəyi nəzərdə tutulur. Və maraqlıdır ki, bizim yanaşmamızda bu da özünü yetərincə doğrultdu. 44 günün başa çatdığı gecədə bizə həm də müharibənin şanlı Azərbaycan ordusunun qalibiyyəti, Ermənistanın isə kapitulyasiyası ilə sonuclanması haqqında məlumat verildi. 44 rəqəmi Dövlət içində sabillik, orduda dəmir qanun, əsgərlərimizdə qələbəyə inam, bacarıq, uğur, bütövlük, daxili intizam və s. simvolizə edirdi [6].

Biz 44 günlük zəfər qələbəsinin 44 günlük simvolik yozumuna ona görə belə nəzər salırıq ki, bu müharibə xalqların, orduların, Dövlət başçıların gözü qarşısında separatçı Ermənistan rəhbərliyinin maymaq, biabırçı mübarizəsinin süqutunu nümayiş etdirdi.

1988-ci ilin fevralından başlayan Qarabağ uğrunda məkirli “oyun” erməni siyasətinin iç üzü, dövlətçiliyinin mahiyyəti idi. Ermənilərin Qarabağda “miatsum” hərəkəti başlayandan Azərbaycan yazıçıları, dramaturqları, publisistləri, tarixçiləri, mədəniyyət xadimləri, arxeoloqları, etnoqrafları, bir sözlə, bütün sahələrdə çalışanların fəaliyyəti məhz bu hadisələrin etiologiyasının və morfologiyasının müxtəlif tərəflərini işıqlandıрмаğa, təhlil etməyə yönəlmişdi. Digər sənət sahibləri ilə yanaşı, bu sahədə Azərbaycan şairləri də yorulmadan qələm işlədirdilər. Ermənilərin mənfur xislətini bütün çılpalığı ilə göstərməyə çalışırdılar.

Vətən müharibəsi dövründə isə sanki hamı böyük şairimiz Səməd Vurğunun dediyi kimi “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən!” – deyib, qələmini süngüyə çevirib, yağlı düşmənin məğlubiyyətini yaxınlaşdıran, zəfərimizi vəsf edən əsərlər yazdılar.

44 günlük müharibə! Dünyaya, Türk tarixinə səs salan misli görünməmiş Triumf! Qalibiyyət! Bu qalibiyyətin memarı Azərbaycan xalqı, xilaskar Azərbaycan ordusu, yenilməz və qəhrəman Azərbaycanın Ali Baş Komandanı, Qələbəmizin istiqamətləndiricisi, ilhamvericisi İlham Heydər oğlu Əliyev! Tarixin yeni çaplı sərkərdəsi, Xalqımızın başını dünya xalqlarının sırasında ucadan uca edən Böyük Azərbaycanlı!

Prezidentimizin fəxrətverici fəaliyyəti, Ali Baş Komandamızın gördüyü işlər, beynəlxalq aləmdə bizə başucalığı gətirən qərarları ona ümidi qırılmış xalqımıza ümidin qaytarılması, həm də Ümumxalq məhəbbəti qazandırdı... Ali Baş Komandamız İlham Əliyevə həsr olunan saysız-hesabsız şeirləri, poemaları, publisistik yazıları, kitabları oxuduqca, bəstəkarlarımızın manhılarını dinlədikcə qeyri-adi, köksə sığmayan qürur hissi keçiririk [3, s. 103].

Bu Qələbənin dəyəri rəqəmlə, kiloqramla, məsafə ilə ölçüyə gəlməz. Onun dəyəri tamamilə başqa ölçü vahidləri ilə ölçülə bilər. Bu Qələbədə Azərbaycan Türkünün “Mən”i ortaya çıxdı. O, nəyin bahasına olursa olsun Torpağımızın bir qarışına belə göz dikənin gözünün oyulması, şah



Qarabağ Azərbaycandır!

damarının sındırılması əsrlərdən üzü bəri bəbəyimiz kimi qədrini bildiyimiz bu Ulu Vətənin bir ovucunun belə mənfur düşmənin əlində qalmayacağına mümkünsüzlüyü ön planda dayandı. Nəticədə daim varlığı, qüruru, mərdliyi ilə öyünən Azərbaycan türkünün “Mən”liyi geri qaytarıldı, dünya xalqları arasında qeyrətimiz bərq vurdu, şücaətimiz işıq saçdı. Düşmənlərimiz xar oldu, dostlarımız bizimlə öyündü.

44 günlük müharibənin səsi bütün dövlətləri və kontinentləri dolaşdı, bürüdü, dünyanı silkələdi. NATO-nun hərbi rəhbərləri Azərbaycan ordusunda tətbiq olunan ildırım sürətli döyüş strategiyasından və taktikasından, düşməne qarşı əldə bıçaqla döyüşən xüsusi təyinatlılarımızın şücaətindən danışdı. Bunu qeyrətli Azərbaycan xalqı, Yenilməz Azərbaycan ordusu, Qəhrəman Azərbaycan əsgəri, Qalibiyyətimizin memarı Ali Baş Komandan İlham Əliyev etdi. Bütün dünyaya özünün müdrik sərkərdə və dünyaçaplı qeyrətli siyasi rəhbər olduğunu sübut etdi.

44 günlük müharibədəki triumfal qalibiyyət 30 ilə yaxın vaxt apardı. Bu müddət ərzində itirdiklərimizdə, uğrusuzluqlarımız da az olmadı. Dağ vüqarlı şəhid oğullarımız terrorçu, separatçı erməni qarşısında boyun əymədi. İlham Əliyev isə xalqın qələbəyə olan ümidini göyərtti.

Nədənsə biz 44 günlük zəfər triumfundan bəhs etdikdə içimizdə İlham Əliyevi böyük rus yazıçısı Maksim Qorkinin Danko obrazı isə müqayisə etməyə meyilli oluruq. O da Danko kimi ürəyini məşələ çevirib, öz xalqını və ordusunu ardınca apara bildi. Nəhayət tunelin lap sonunda işıq göründü. Qorkinin əsərinin məzmununda belə bir yer var: “Onları Danko apardı. Hamısı da dostcasına onun ardınca gedir, hamısı ona inanırdı. Bu, çox çətin bir yol idi! Bu yol çox qaranlıq idi. Bu yoldakı bataqlıq hər addımda öz ac ağzını açıb insanları udurdu, ağaclarla bu insanların yolunu sanki nəhəng divarlar kimi kəsirdi. Ağacların budaqları bir-birinə ilan kimi elə dolaşmışdı, elə sarmaşmışdı ki irəli getmək mümkün deyildi. Belə vəziyyətdə irəliyə atılan hər addım qan bahasına başa gəlirdi. Bu yol çox uzun idi... Danko irəliddə çox böyük qurur və inamla addımlayırdı...” [2, s. 46].

M.Qorkinin adını çəkdiyimiz əsərində yer almış fraqmentləri nəzərdən keçirərkən. İlham Əliyev Prezidentlik kürsüsünə əyləşdiyi dövrdən başlayaraq onun Qarabağ məsələsi ilə bağlı fəaliyyəti bəzi naşılar tərəfindən tənqid olunur, problem həllini tapmadığına görə onu daha çox qınaq obyektinə çevirirdilər. O isə hər dəfə xalqımız qarşısında və dünya tribunalarından çıxış edərkən Qarabağ məsələsinin həllinin onun siyasi doktrinasında ən vacib məsələ olduğunu vurğulayır və bunun zamana ehtiyacının olmasını ön plana çəkirdi. 44 günlük zəfər müharibəsi isə göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti doğrudan da problemin bütün zəncirlərini, həlqələrini, uyğun taktiki gedişlərini müdrik Dövlət rəhbəri və Ali Baş Komandan kimi ən incə məqamlarına nəzər salmaqla daim diqqət mərkəzində saxlayır, Ordumuzun triumfu üçün ən əlverişli məqam gözləyirdi. Qarabağın azad edilməsindən danışdıqda o, deyirdi: “Mən hər şeyin vaxtını yaxşı bilirəm”. Həmin məqam da məhz 2020-ci ilin 27 sentyabrında yarandı. Prezident özünə, dəmir yumruğuna, siyasi iradəsinə inanırdı. Az keçmədi ki, 10 noyabr 2020-ci ildə Ermənistan siyasi rəhbərliyi, Ermənistan hakimiyyəti, ordusunun əksəriyyətini terrorçular və separatçılar təşkil edən muzdlular Azərbaycan ordusu qarşısında diz çökdürüldü. 44 günlük müharibə şanlı və yenilməz Azərbaycan ordusunun gücü qarşısında can verdi. Bu qələbənin memarı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Ümumilli Lider Heydər Əliyevin oğlu İlham Əliyev oldu.

Poeziyamızda bu qələbənin hər məqamı təqdir olundu, şəninə misralar dil açdı. Hissimizi ovsunladı. İstedadlı şairimiz İlham Qəhrəmanın bayatılarından biri, fikrimizcə, bu zəfərin mahiyyətini olduqca görümlü əks etdirməkdədir:



Qarabağ Azərbaycandır!

Telini dara bəri,
Ağ ilə qara bəri.
Varmı elə bir dəyər,
Zəfərin bərabəri?! [1, s. 59].

Doğrudan da bu 44 günlük Zəfərin tayı-bərabəri yox idi!

Beləliklə, yenə də 44 rəqəminin özündə daşdığı hədsiz enerjiyə, pozitiv gücə qayıdıram. Yuxarıda söylədiklərimin təsdiqləyici tərəfinə dönürəm. 44 rəqəmi Ustad rəqəmi, Dahi rəqəmidir. İlham Əliyev 44 günlük müharibənin əvəzsiz strateqi və bacarıqlı taktikidir. 44 rəqəmi özündə məsuliyyət, liderlik, ədalətsizliyə qarşı mübarizə, istedadının realizasiyasına çalışan, ən çətin mübahisəli məsələlərin pragmatik rakursdan həllini bacaran şəxsiyyətin dəyanətini ortaya qoymaqladır. 44 rəqəmi göstərir ki, belə insanlar özlərini heç zaman məsuliyyətdən kənarda qoymur, onlar üzərinə düşən bütün vəzifələri tələb olunandan da artıq yerinə yetirirlər [5].

Onu da qeyd edək ki, vaxtı ilə bütün dünyada məlum olan klassik, yaxud Pifaqor məktəbi vardı. Bu məktəbin banisi Pifaqor deyirdi: “Dünya rəqəmlərin gücü üzərində qurulub”. Pifaqor məktəbi buna görə də rəqəmlərin xüsusi ezoterik təfəkkür dünyasına aparan biliklərin ilk və ən mühüm pilləsidir. Odur ki, biz 44 günlük müharibəyə hansı rakursdan yanaşsaq, orada xalqımızın, ordumuzun, Prezidentimizin, Ali Baş Komandanımızın uğurlarını görürük! 44 günlük Zəfər triumfun mübarək, Azərbaycan xalqı! Azərbaycan dövləti! Azərbaycan ordusu! Azərbaycan əsgəri! Azərbaycan Prezidenti! Qarabağ – Azərbaycandır!

Ədəbiyyat

1. Qəhrəman İ. Bayatılar // “Ulduz” jurnalı, 2021, № 8, s. 58 – 60.
2. Горький М. Избранные сочинения. М., «Худож. лит.», 1986, 1086 с.
3. Paşayev Q. Xilaskar. Bakı, “Təhsil” nəşriyyatı, 2021, 136 s.
4. Значение числа 44...shanan-anqarsk.ru
5. Число 44 в нумеро...zaqovormaga.ru
6. 44 ангельская нумер...numeroved.ru

*Ümummilli Lider Heydər Əliyev anadan olmasının 99-cu il dönümünə həsr olunmuş
“Azərbaycanşünaslığın aktual problemləri”: XIII Beynəlxalq elmi-praktik konfransın materialları
(4 - 5 may 2022). – Bakı, 2022, - s. 97 - 100.*